



XALQ QƏZETİ

№ 98 (29070) 5 may 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur...

Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Azərbaycan xalqları və dövlətləri sülh və tərəqqi naminə dialoqa çağırır

Azərbaycan dövlətinin uğurla reallaşdırdığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bu siyasətin nəticəsi olaraq xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsinə, həmçinin inkişafına böyük töhfə verib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da ötən illər ərzində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zərəkəli və ayrışdırıcı qarşı mübarizədə mühüm rol oynayan nüfuzlu platformaya çevrilib.

Xatırladaq ki, dünyanın bir sıra dövlətlərinin və beynəlxalq təşkilatlarının rəhbər şəxsləri, siyasətçilər və hökumət nümayəndələrinin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, habelə alimlərin iştirak etdikləri bu global tədbir 2008-ci ildən başlayaraq müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil edilir.

Yeri gəlmişkən, "Bakı prosesi" dövlətimizin başçısının dünya xalqları arasında əməkdaşlığı, qarşılıqlı hörmət və dialoqu təşviq edən layihələri birləşdirən global xoşməramlı çağırışıdır. Bu, eyni zamanda, dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da gücləndiyi, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, birgəyaşayış ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə edilməsinə yönələn fəaliyyətdir.

Forumun Azərbaycanda təşkil olunduğu ölkəmizin dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq

mərkəzlərindən birinə çevrilməsi, eyni zamanda, xalqımızın birgəyaşama mədəniyyətinin dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində nümunə kimi göstərilməsi ilə bilavasitə bağlıdır. Bu amil, həm də ölkəmizin xarici siyasətinə beynəlxalq etimadın nəticəsidir ki, respublikamızın beynəlxalq arenada mövqeyini, müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynamasını reallaşdırır.

Burada bir məqamı da vurğulamaq yerinə düşər. Hazırda dünyada baş verən hadisələrin mərkəzində əsasən milli, mədəni, ideoloji və dini ziddiyyətlər dayanır və bu, gündəngünə genişləniş və dəhşətli faciələrlə müşahidə olunur. Bir sözlə, dünyada insanın milli, dini, irqi kimliyinin digərləri tərəfindən qəbul edilməməsi hədə və təhlükələrin miqyasını getdikcə genişləndirir. Bu mənada hər yerdə dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgəyaşama, tolerantlıq kimi sülhün yayılması, habelə təbii qanunların gerçəkləşdirilməsi olduqca vacibdir. Yəni hər hansı bir ölkə bu məsuliyyəti missiyanı öz üzərinə götürməli və bunu daşımaq haqqına sahib olmalıdır. Azərbaycan bu mənada dünyaya bir nümunədir.

(ardı 4-cü səhifədə)

Bakı-Brüssel xətti: strateji tərəfdaşlığa maraq

Azərbaycan-Avropa İttifaqı münasibətlərini kəskinləşdirməyə çalışan qüvvələr mövcuddur. Zaman-zaman onlar fəallıqlar və təşəbbüslər arasında sünən anlaşılmalıqlar yaratmağa cəhdlər göstərirlər. Təəssüf ki, onların sırasında Aİ-nin müxtəlif təsisatları da vardır. Məsələn, Avropa Şurasında bu kimi hallara rast gəlinir. Lakin Azərbaycan diplomatiyasının güclü fəallığı sayəsində real vəziyyət bir qədər fərqlidir. Konkret desək, Aİ gəldikcə daha böyük əminliklə başa düşür ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və regionun təhlükəsizliyinin təminatında açar rolunu oynayır.

Bunlara Avropa Parlamentinin plenar iclasında böyük səs çoxluğu ilə qəbul etdiyi iki sənəd də əlavə olunub. Onlar "Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə Avropa eleyhinə təbliğata strateji cavab tədbirləri" haqqında və "Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə tövsiyələr" adlı qətnamələrdir.

Bu sənədlər Aİ-nin təhlükəsizlik, xarici siyasət, təbliğat, informasiya müharibəsi kimi müxtəlif sahələrdə qarşısında

dayanan vəzifələri konkretləşdirir. Qətnamələr geniş hazırlanıb və maddələrdə Aİ-nin aktual hesab etdiyi məsələlər yer alıb. Əgər onları ümumiləşdirsək, Avropa üçün informasiya müharibələri, strateji kommunikasiya vasitələrinin inkişafı və kənardan olan kiberhücumalara müqavimət məsələlərinin daha çox önəm kəsb etməyə başladığını deyə bilərik. Bu istiqamətlərin hər biri üzrə təşkilat qarşısında duran vəzifələr də konkret ifadə edilib.

Belə görünür ki, Brüssel bəzi ölkələrin və terror təşkilatlarının təhdidlərinə ciddi yanaşır. Xüsusilə sənədlərdə kiberhücumlar, Aİ-dəki seçkilərə müdaxiləni ifadə edən informasiya müharibələri və bu təşkilatla "Şərq tərəfdaşlığı" proqramı, "Yeni qonşuluq siyasəti" layihəsi çərçivəsində əməkdaşlıq edən ölkələrə qarşı yaranan biləcək təhdidlərlə mübarizə geniş yer alıb.

"Üçüncü ölkələr dezinformasiyası" ifadəsi altında Aİ özünə və tərəfdaşlarına yönəlik dağıdıcı fəaliyyətlərin mövcudluğunu təsdiq etmiş olur. Bunun nəticəsində dövlətçilik və ərazi bütövlüyünün təmini baxımından ciddi problemlər meydana gələ bilər. Həmin səbəbdən də AP "ondan çıxış edir ki, indi yayılan və gələcək təhlükələr "Şərq tərəfdaşlığı" ölkələrinin hamısının müstəqilliyi və suverenliyini poz-

Avropa İttifaqının iki mühüm sənədi: suverenlik və sərhədlərin toxunulmazlığının önəmi

AVROPA Parlamenti son toplantılarından birində iki tarixi sənəd qəbul edib. Həmin sənədlərdə təşkilata olan təhlükələr vurğulanıb, onlara qarşı mübarizənin prinsipləri ifadə olunub. Aydın olur ki, Brüssel problemə kifayət qədər böyük ciddiyyətlə yanaşır. Çünki hər iki sənəddə mövcud təhlükələr geniş ifadə edilir. Onların ümumi təbiəti və dağıdıcılıq rolu konkret verilir. Belə görünür ki, Avropa İttifaqı əsas olaraq informasiya müharibələri təhlükə kimi görür. Burada hərbi element də iştirak edir. Faktiki olaraq, həm Aİ-ye üzv olan dövlətlər, həm də müstəqillik əldə etmiş gənc ölkələr üçün ortaq təhlükə meydana gəlir. Bu vəziyyət dövlətlərin suverenliyi və sərhədlərin toxunulmazlığını ciddi təhlükələrə atır. Bütün bunlarla mübarizə aparmaq üçün Brüssel konkret fəaliyyət prinsiplərini müəyyən edib və həmin istiqamətdə addımlar atmağa qərar verib. Həmin kontekstdə Aİ-Azərbaycan münasibətlərinin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac vardır.

maq məqsədini güdməklə onların beynəlxalq tanınmış sərhədlərini təhdid etməyə yönəlib".

Bununla da Aİ tarixində çox əhəmiyyətli bir qərara imza atmış olur. Brüssel faktiki olaraq özünə qarşı təhdidlərin mərkəzində kiberhücumların və "hibrid-infor-

masiya müharibələri"nin dayandığını qəbul edir. Bu təhlükələr isə birbaşa strateji kommunikasiya vasitələrinin fəaliyyəti ilə bağlıdır. "Strateji kommunikasiya vasitələri" dedikdə, burada inkişaf etmiş ölkələrin istifadə etdiyi ən müasir informasiya-kommunikasiya

texnologiyaları nəzərdə tutulur. Konkret olaraq, AP vurğulayır ki, hərbi-informasiya və kommunikasiya texnologiyalarını Aİ ölkələrinin suverenliyinə qarşı istifadə edən ölkələr var. Bu təhlükələr müxtəlif formalar alır. Bunlara qarşı Aİ xarici siyasət üzrə global strateji-



yanı önə çəkir. Həmin strategiyaya görə, Aİ "üzv olan və olmayan ölkələrin hamısının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını Avropa təhlükəsizliyinin açar elementi kimi müəyyən edir".

Sərhədlərin toxunulmazlığı başlıca prinsiplərdən biridir

Deməli, bu qətnamələr göstərir ki, Aİ üzv dövlətlərlə yanaşı, onunla əməkdaşlıq edən hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması qayğısına qalır. Bu prizmadan Azərbaycana Aİ-nin münasibəti ilə

bağlı maraqlı nəticələr çıxarmaq olar. Qətnamələrdən görünür ki, bir sıra dairələrin Azərbaycana qarşı "qara piar" kampaniyası aparmasına baxmayaraq, Avropa İttifaqı reallığı görməyə başlayıb. Brüssel Cənubi Qafqazın lider dövləti ilə əməkdaşlığın zəruriliyini dərk edərək, Bakı ilə münasibətlərə çox həssaslıqla yanaşır. Bunun təməl prinsiplərindən biri isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sərhədlərinin toxunulmazlığını qəbul etməkdən ibarətdir.

(ardı 5-ci səhifədə)



Müstəqillik kursunun memarı

» 3



Azərbaycan nüfuzlu global dialoq məkanıdır

» 4



"VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!" devizi altında kütləvi tədbir

» 6



Dövlət içərişəhərin hər daşının, hər tikilisinin keşiyindədir

» 7

Azərbaycan Respublikası Prezidentinin “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 533; 2017, № 4, maddə 547; 2018, № 7, maddə 1462; 2018, № 11, maddə 2240) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 4.2-ci bəndinə “Nazirliyinə” sözdən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində aparılan tikinti işləri ilə bağlı Dövlət Turizm Agentliyinə” və 4.3-cü bəndinə “Nazirliyi ilə” sözlərindən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində aparılan tikinti işləri ilə bağlı Dövlət Turizm Agentliyi ilə” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli

Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, 2290, 2451, № 12 (I kitab), maddələr 2566,

2573, 2610; 2019, № 1, maddələr 52, 68; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 586 nömrəli, 1 aprel tarixli 602 nömrəli və 15 aprel tarixli 630 nömrəli fərmanları) 4.23-cü bəndinə “Nazirliyi”, sözdən, 5.13-cü və 5.14-cü bəndlərinə “bu inzibati xətalər” sözlərindən sonra “tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət

Nazirliyi haqqında Əsasnamə” üzrə:

3.1.1. 2.0.4-cü, 3.1.6-cı, 3.1.14-cü və 3.1.48-ci yarımbəndlərə, 3.2-ci və 4.2-ci bəndlərə “İçərişəhər” sözdündən əvvəl “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının,” sözləri əlavə edilsin;

3.1.2. 3.1.32-ci yarıməndə ləğv edilsin; 3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndinə “İçərişəhər” sözdündən əvvəl “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 20 may tarixli 1514 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli 195 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə qurumlarına dövrü hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in hazırlanması haqqında” 2017-ci il 28 aprel tarixli 2826 nömrəli və “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə **qərara alıram**:

1. “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 419; 2014, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521) 1-ci hissəsindən “və turizm” sözləri çıxarılın və həmin hissəyə “İsmayıl İsmayilov – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözlərindən sonra “Fuad Nəziyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin

səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.2-ci və 4.5-ci bəndlərinin ikinci abzaslarından “və Turizm” sözləri çıxarılın və həmin abzalara “nazirlikləri,” sözdən sonra “Dövlət Turizm Agentliyi,” sözləri əlavə edilsin.

3. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1612;

2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384, № 10, maddə 1661; 2017, № 8, maddə 1521; 2018, № 7 (I kitab), maddə 1462) ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramının “2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 2.2.3-cü, 2.2.4-cü, 2.2.8-ci, 2.2.9-cu, 2.3.1–2.3.3-cü və 2.3.5-ci yarımbəndlərinə “İçərişəhər” sözdündən əvvəl, 2.2.7-ci yarımbəndinə “Azərbaycan” sözdündən əvvəl “Dövlət Turizm Agentliyi,” sözləri əlavə edilsin və həmin yarımbəndlərdən “və Turizm” sözləri çıxarılın.

4. “Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə qurumlarına dövrü hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 2826 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 605) 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılın və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət

Turizm Agentliyi” sözləri əlavə edilsin.

5. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 5.1.1.6-cı yarımbəndinin “İcraçılar” sütununda “MTN” akronimi “MN” akronimi ilə, 5.1.2.15-ci və 5.1.2.16-cı yarımbəndlərinin “İcraçılar” sütununda “MTN” akronimi “DTA” akronimi ilə, “Akronimlər” hissəsində “MTN – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “MN – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, DTA – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 203

Bakı şəhəri, 2 may 2019-cu il

Dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. Müəyyən edilsin ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə

müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin edilir.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, dövlət peşə təhsili müəssisələrinin “həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin təbə olduqları müvafiq orqanlar (qurumlar) üçün Azərbaycan Respublikasının dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 204

Bakı şəhəri, 2 may 2019-cu il

“Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın təsdiq edilməsi haqqında

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək

məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Bu Qarıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edirlə bilər.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 207

Bakı şəhəri, 3 may 2019-cu il

“Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli

Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Bu Qarıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edirlə bilər.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 208

Bakı şəhəri, 3 may 2019-cu il

“Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1587 nömrəli

Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Bu Qarıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edirlə bilər.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Qeyd: Qərarlara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Braziliya Azərbaycanla əlaqələrini dərinləşdirmək niyyətindədir



Mayın 4-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Rodriqo Mayanı təkrarən Braziliya Milli Konqresi Deputatlar Palatasının Sədri seçilməsi münasibətilə təbrik edib. Rodriqo Mayanın Azərbaycanı ikinci dəfə rəsmi səfər etdiyini xatırladan Milli Məclisin Sədri qeyd edib ki, bu, parlamentlərarası münasibətlərimizin nə qədər yüksək səviyyədə olduğunu

sübut edir. Azərbaycan Braziliya ilə əlaqələrin hərtərəfli inkişafında çox maraqlıdır. Azərbaycan və Braziliya arasında ticarət dövriyyəsi 171 milyon dollardır. Bu rəqəm iki ölkənin iqtisadi potensialına uyğun deyil. Biz iqtisadi əlaqələrimizi daha da inkişaf elətdirə bilərik. Görüşdə Milli Məclisin Sədri Braziliyada neft ya-

taqlarının aşkarlanması, Azərbaycan neftçisi Eyyub Tağıyevin xidmətlərini qeyd edib, ölkələrimiz arasında həmişə dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Oqtay Əsədov mədəni-humanitar sahədə əlaqələrimizin dərinləşməsi istiqamətində atılan addımları təqdir edib.

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr Braziliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün tutduğu mövqeyə görə minnətdarlığını bildirib.

Rodriqo Maya ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu

ifadə edib. Bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi digər sahələrə də öz müsbət təsirini göstərir. Braziliya energetika və kənd təsərrüfatı sahəsində ölkəmizlə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunması, birgə layihələrin həyata keçirilməsi ümumi məqsədlərə xidmət edərdir.

Qonaq Braziliyanın Azərbaycana böyük maraq göstərdiyini və gələcəkdə əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu söyləyib. Bildirilib ki, təkcə siyasi, iqtisadi deyil, mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar var. Rodriqo Maya qeyd edib ki, Braziliya sülh ölkəsidir və dünyada sülhü təmsil edir. “Bizim BMT-də öz sözüümüz var və biz Azərbaycanı hər zaman dəstəkləyirik”, – deyərək əlavə edib.

Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Oqtay Əsədov Rodriqo Mayaya ölkələrimiz arasında parlamentlərarası əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Milli Məclisinin “Parlament Medalı”-nı təqdim edib.

AZƏRTAC

“Jewish Journal” nəşri Azərbaycanın işğal olunmuş ərazilərində abidələrin məhv edilməsindən yazıb

Amerikanın “Jewish Journal” nəşrində Xocalı qırğınının möcüzə nəticəsində xilas olmuş şahidi Dürdane Ağayevanın “Böyük itkilər: Qafqazda diqqətdən kənarda qalan “mədəni təmizləmə” sərlovhəli məqaləsi dərc olunub. Məqalə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət abidələrinin məhv edilməsinə həsr edilib.

Müəllif yazır ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal edib. BMT Təhlükəsizlik Şurası bu qanunsuz hərbi təcavüzü pisləyən dörd qətnamə qəbul edib. D.Ağayeva qeyd edir ki, onun özü və ailə üzvləri də daxil olmaqla, 800 mindən çox dinc azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb. Məqalədə vurğulanıb ki, etnik təmizləməni başa çatdıran erməni işğalçıları bu torpaqlarda azərbaycanlıların mövcudluğunun bütün izlərini silməyə cəhd edirlər. Bu, son dərəcədə iyrənc addımdır, çünki Dağlıq Qarabağ Azərbaycan poeziyasının, musiqisinin və mədəniyyətinin beşiyidir.

2010-cu ildə işveçrli jurnalist Andre Vidmer işğal altında olan bölgədə Azərbaycanın mədəniyyət nümunələrinin məhv edilməsindən



yazıb. O, əvvəllər 50 min azərbaycanlı əhalinin yaşadığı işğal edilmiş Ağdam rayonuna səfər etdikdən sonra işğalçıların talanı və mədəniyyət abidələrini yer üzündən silmək cəhdlərini davam etdirdiklərini qeyd edib. İşveçrli jurnalist yazıb: “Bununla belə, həтта atəşkəs haqqında sazişin imzalanmasından 20 ilə yaxın müddətdən sonra da, işğalçılar Ağdamı talan etməkdə davam edirlər... Ağdam şəhəri müharibənin qaliblərinin ehtiyat hissələri anbarına çevrilib... Sivilizasiyanın vuran nəbzindən, mədəni sərvətlərdən və infrastrukturdan məhrum olmuş Ağdam məchul ölkədə tənha, dəhşətli yerə bənzəyir”. Britaniyalı jurnalist Tomas de Vaal bir zamanlar bu şəhəri “kiçik Xirosima”, digər britaniyalı yazıçı və səyahətçi Corc Mitçell isə “Qafqaz Xirosiması” adlandıırıblar. Məqalədə ermənilər tərəfindən Azərbaycanın 1891 maddi və mədəni

irs obyektinin, o cümlədən 738 tarixi abidənin, 83 500 eksponatı olan 28 muzeyin, 4 foto qalereyanın, 14 memorial kompleksin və 107 mədəniyyət müəssisəsinin talan, təhqir və məhv edilməsindən bəhs edilib. ATƏT-in regionda faktların aşkar edilməsi üzrə missiyası 2005 və 2010-cu illərdə ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsini təsdiq edib.

D.Ağayeva yazır: “Dünya ictimaiyyəti mənim ailəmin və Qarabağın yüz minlərlə sakinlərinin çoxəsrlik irsinin təmizlənməsi kimi dəhşətli faktlara biganə qalmamalıdır. Bəşəriyyətə məxsus olan hər hansı mədəniyyətin itirilməsi hamı üçün itki sayılmalıdır”.

Yusif BABANLI,

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummillî lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi ölkəmizin hər yerində və onun hüddüdlərindən kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə qeyd olunur. Azərbaycan xalqı öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətləri ilə dünya birliyinin layiqli üzvlərindən birinə, söz sahibinə çevrilib. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanmış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz beynəlxalq aləmdə layiq olduğu yüksəkliyə məhz ulu öndərin uzaqqörənliyi, müdrikliyi, qətiyyəti, polad iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilməmişdir.

SSRI-nin süqutu gedişinde dövlət müstəqilliyini bərpa edən Azərbaycanca ilk ilər anarxiya, özbaşnalıq, xaos baş alıb gedirdi. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyndəki səriştsizliyi yenica qazanılan müstəqilliyimizi məhvə aparırdı. Keçmiş SSRI-nin dağılması prosesi bəzi respublikaların daxilində müəyyən gərginliklərə müşayiət olunsada da, Azərbaycanda vəziyyət getdikcə ağırlaşdı, ən mürəkkəb proseslər məhz bizim ölkəmizdə baş verirdi. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma yurdlarından qaçqın və köçkün düşmüşdü. Belə ağır məqamda xalqı öz arxasında apara biləcək bir liderə böyük ehtiyac yaranmışdı.

Tarixi hadisələr də təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin həyatı daim Azərbaycan xalqı, onun taleyi ilə bağlı olub. Vətənin ən çətin anlarında ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək, xalqı bütün çətinliklərdən qurtarıb. 1993-cü ilin o ağır günlərində də xalqımız yeganə ümid yeri Heydər Əliyev oldu. Xalqın tekdidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan ümummillili lider Heydər Əliyev respublikanı düğər olduğu bələdərən, başqa dövlətlərin vassalı olmaqdan, parçalanmadan xilas etdi. Ulu öndərin respublikamıza rəhbərliyi ilə xalqımız Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin oluması kimi ən böyük arzusunda cətdi.

Müasir Azərbaycan tarixi dedikdə, öncə, gözümüz önündə ulu öndərimiz, böyük varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış Heydər Əliyev canlanır. O, özünü dediyi kimi, azərbaycanlı olması ilə daim qürur duyurdu: "Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam". Ümum-milli liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də azərbaycançılıq məfkurəsinin

elmi-nəzəri və praktik əsaslarla işlənib hazırlanması, eləcə də, milli ideologiyamızın qayəsinə çevrilməsi oldu.

Ulu öndər Heydər Əliyev haqqında səmimi ifadə edilən hər bir fikirdə bir ıcalıq, yüksək ictimai məna var. Müxtəlif ölkələrin siyasi liderlərinin ümummilliyə liderlə bağlı söylədiklərini bir yerdə cəmləşdirsək, dünyanın ən dəhşətli liderlərinin birinin siyasi portretini alırıq.

Görkəmli dövlət xadimləri
ulu öndərin siyasi fəaliyyətini,

A portrait of a middle-aged man with grey hair, wearing a dark blue suit, white shirt, and a red patterned tie. He is standing next to the flag of the Republic of Turkey, which features a red field with a white crescent and star, and a green field. The background is a light blue patterned wall.

dünyagörüşünə və nadir natiqlik
istedadına valehəm".

Heydər Əliyev XX əsr
Azərbaycan siyasətinin ən parlaq
siması və müstəqillik kursu-
nun memarıdır. Onun həyata
keçirdikləri, nəzəri, praktiki dip-

icrasına moratorium qoyması idi. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət ideyalarını uca tutan, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək

proqramı müəyyənləşdirilmişdir.

Müstəqil dövlətimizin ilk milli konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin demokratik şəkildə keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

*Mən Azərbaycanı, Azərbaycan xalqını
Heydər Əliyev qədər sevən ikinci adam
tanımıram.*

Nikolay BAYBAKOV,
keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri

mişdir. Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və müvafiq hüquqi zəmin yaratmışdır.

Ulu öndərin mütemədi olaraq
apardığı islahatlar ölkədə qə-
nunçuluğun inkişafı üçün hüquqi
baza yaratmışdır. Konstitusiyaya
hüquqlarının təminatı baxımından
“Konstitusiyaya Məhkəməsi haq-
qında” Qanunun qəbul edilməsi
və Konstitusiyaya Məhkəməsinin
yaradılması demokratik-hüqu-
qi dövlət quruculuğu yolunda
atılmış uğurlu addım idi. 2002-ci il
avqustun 24-də keçirilmiş refe-
rendum nəticəsində Konstitusiyaya
Məhkəməsinin səlahiyyətlərində
əhəmiyyətli dəyişikliklər edilməsi
xüsusi qeyd olunmalıdır. Məhz bu
dəyişiklikdən sonra Konstitusiyaya
Məhkəməsinə müraciət etmək
hüququ olan subyektlərin dairəsi
xeyli genişlənmisdir.

bu nailiyyətlərin təməlinə ümum-milli lider Heydər Əliyevin müəllifi olduğu hüquqi dövlət və hüquqi sistem quruculuğu konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi dayanırdı.

Tarixi şəxsiyyətin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir. Elə buna görə də 2003-cü ilin prezident seçkiləri öncəsi Azərbaycan xalqına tarixi mürcatiyə ümummilli lider demişdir: "Mənim hələ tamamlanmamış çox perspektivi planlarım var. İnənəm ki, mənəm axıra çatdırı bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizil İlham Əliyev başa çatdırı biləcəkdir".

Bu gün Heydər Əliyevin yarımçıq qalmış ideyaları onun siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 28 illik müstəqillik tarixi olan Azərbaycanın adı dünyanı inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir. Dövlət başçımızın bütün səhələri üzrə həyata keçirdiyi islahatlar, xüsusilə yeni idarəetmə sistemində keçidlə bağlı atdığı qətiyyətli addımlar ölkəmizin reytingini daha da yüksəltdi. Bu gün ölkədə mütləqəqi və hədəfəyi dəyərlərə uyğun islahatlar aparılmaqla demokratik, hüquqi və sivil dövlət quruculuğu yeni mərhələyə qədəm qoymuş, dönməz və dayanıqlı ictimai-siyasi sabitlik əldə edilmişlə qanunun aliliyyəti və insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşmışdır. Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da genişləndirilməkdədir.

Möhtərəm Prezidentimizin respublikamıza rəhbərliyinin ilk günlərindən ölkəmizin strateji yolunun dəyişməzliyini qətiyyətlə bəyan edərək dedi: "Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir" sözləri tarixi gerçəkliyə çevrildi".

Mehdi ABDULLAYEV
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçiliyi
Akademiyaşının prorektorur
hüquq üzrə fəlsəfə doktoru

Son illərdə respublikada qida təhlükəsizliyinə nəzarətin mərkəzləşdirilmiş şəkildə aparılmasına imkan yaradan bir sıra mühüm addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib. Eyni zamanda, bə sahədə səfəfləri artırmaq, parakəndəliyi və təkararlanmaları aradan qaldırmaq, habelə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan müvafiq tədbirləri reallaşdırmaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bundan əlavə Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnaməsi və strukturu təsdiqlənən Qida Təhlükəsizliyi İnstitutu təsis olunub. Bu elmi-tədqiqat müəssisəsinin qarşısında qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparılması, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi, ekspertiza və tədqiqat xidmətləri göstərilməsi, qida təhlükəsizliyi sahəsində əhalinin məlumatlandırılması və məarifləndirilməsi kimi mühüm vəzifələr qoyulub.

Prezident İlham Əliyevin ölkə əhalisinin bəhəksiz və keyfiyyətiyi qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin mənimsənilməsinə, eyni zamanda, səfəlliliyin artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 29 aprel 2019-cu il təxli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Programı"nda isə qida məhsullarının təhlükəsizliyinə və minimum ehtiyatı göstəricilərinə dair tələblərin mənimsənilməsinə, məhsulların sertifikatlaşdırılmasının təkmilləşdirilməsi, bu sahədə əhaliyə göstərmə suyektlərin qeydiyyatı, lənməsi və dövlət rəystrinin aparılması, qida təhlükəsizliyinin təmin edilməsinə təsərrüfat suyektlərinin rolunun və məsuliyyətinin artırılması kimi vəzifələrin reallaşdırılması əzərdə tutulub.

Sözündən dövlət proqramının mühüm nam qədimasıdır təsəvvür etmək üçün, ilk övbədə, qida təhlükəsizliyi sahəsindəki növcü global meyillərə diqqət yetirmək stərkid. Xatırladaq ki, adıçıklan dövlət proqramında bir bərədə tərəflı məlumat verilir. İrədlirilir ki, hazırda dünyada qida məhsulı əstəklilərə yoxluma və qida zəhərlənməsi allarınn artması qeydə alınır. Ümumdünya əhiyyə Təşkilatının 2017-ci il üçün hesabana əsasən, dünyada hər il 600 milyon insan, nı dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənlərin 420 min nəfəri ölər ki, bunun da 125 min və ya 30 əzi bəz vaxsındakı usadqlar.

Beləliklə, qida məhsulı xəstəliklər və əhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də ördlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib

çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət daşıyan mühüm bir sahədir.

O da qeyd edilməlidir ki, son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha aşağıca və rəqəbatdəvamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənsəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır. Bundan əlavə, qida mənsəli patogenlərin mikro əleyhinə preparatları qarşı müqavimətinin artması, qida təchizatında yeni müəyyənlaşdırılan mikroorqanizmlərin və kimyəvi maddələrin təhlükə yaratması, eləcə də dünya əhalisinin qidalanma vərdişlərinin dəyişməsi kimi məsələlər mübahidə olunur.

Qeyd olunan səbəblər dünyada qida təhlükəsizliyini xüsusi əhəmiyyətli məsələyə çevirib və bu sahədə müvafiq qurumlar yaradılıb. Belə ki, qida məhsulları istehlakçılarını bütün mövcud və potensial risklər barədə obyektiv, müstəqil və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırmaq məqsədilə 2002-ci ildə Avropa İttifaqında qida təhlükəsizliyi ilə əlaqədar risklərin

qiymətləndirilməsini reallaşdıran əsas qurum
- Avropa Qida Təhlükəsizliyi Təşkilatı təsis
edilib

Azərbaycanda işə qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar mövcud normativ hüquqi aktların və maddi-texniki bazanın təkmilləşdirilməsinə, nəzərçəpan nailiyyətlər əldə olunmasına geniş imkanlar yaradır.

Xatırladaq ki, indiyədək ölkəmizdə ərzaq təminatını illərləşdirən 2001–2010-cu illəri şəhadətən "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında şəhlinin ərzaq məhsulları illə etibarilə təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" təsdiq edilmiş, həmçinin bu işlətlər üçün davamlı olaraq məqsədlər proqramlar, konsepsiyalar və digər sənədlər qəbul olunmuş.

Azərbaycanın ərzaq təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində 2018-ci ildə əsas ərzaq məhsulları ilə ödənilməsinə səy vəsiyyəti və ya at məhsulları üzrə 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq məhsulları üzrə 87,8 faiz, kərtəf üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləməvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2

faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarin üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təşkil edib.

Yeri gəlmişkən, qida təhlükəsizliyi ilə bağlı vahid səlahiyyətli qurum yaradılanadək ölkədə qida təhlükəsizliyi müxtəlif dövlət orqanları və qurumları tərəfindən məhsulların dövlət gigiyena qeydiyyatına alınması, gigiyenik sertifikatın verilməsi, milli standartlara uyğunluğun təsdiqlənməsi üçün sertifi-

uyğunlaşdırılması, əhalinin keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, bununda da qida məhsulü xəstəliklərin nəzarətcərpacaq dərəcədə azaldılması istiqamətində müvafiq tədbirlər görməklə, onların qarşılıqlı əlaqəliyi, xarici bazarlara ixrac potensialının artırılması qarşısında mühüm vəzifə kimi qoyulub. Proqramda kənd təsərrüfatında istifadə olunan qroqramlar maddələrə, bitki mühasifəsi və vasitələrinə və baytarlıq preparatlarına nəzarət

amətdir

tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması da prioritet istiqamətlər sırasında verilib.

Proqramda qida subyektlərinin fəaliyyətinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun sahibkarlarla əməkdaşlıq şəraitində təmin edilməsi, bu sahədə ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qorunması üçün qanunvericilik aktları ilə müəyyən edilmiş qabaqcıl təcrübələr əsasında təmin edilməsi xüsusi vurğulanı, eyni zamanda, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün alverişi biznes mütibitinin formalaşdırılmasına dəstək göstərilməsi

diqqət mərkəzində saxlanılır.

Sonda qeyd edək ki, dövlət proqramının həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri müvafiq prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Məsələn, sənəddə qabaqcadı bəynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın təkmilləşdirilməsi, qida təhlükəsizliyinin təmini istiqamətində infrastrukturun yaxşılaşdırılması, bu



Qarşıdakı yeddi il ərzində qida təhlükəsizliyi sahəsində elmi sübutlara əsaslanan, bəxmalxalq tələblərə cavab verən risklərin təhlili sisteminin formalaşdırılması, müasir standartlara uyğun qeydiyyad, təsdiq və sertifikatlaşdırma sisteminin qurulması, habelə "bir pəncərə" prinsipinin tətbiqi kimi məsələlərin gerçəkləşdirilməsi də nəzərdə tutulub.

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

Braziliya Milli Konqresi Deputatlar Palatasının Sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib



□ **Azərbaycanda səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əkilil qoyub.**

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı

və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən

AZƏRTAC

Avropa İttifaqının iki mühüm sənədi: suverenlik və sərhədlərin toxunulmazlığının önəmi

(əvvəli 1-ci səhifədə)

Onu vurğulayaq ki, Ermənistanın rəsmi dairələri və marginal KİV orqanları belə bir fikir yaratmağa çalışırdılar ki, guya Al Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təminindən danışıq, ancaq Azərbaycandan danışıq. Bu qətnamələr isə həmin fikrin tam əsassız olduğunu nümayiş etdirir. Al bütün müstəqil dövlətlər kimi, Azərbaycanın da suverenliyini və ərazi bütövlüyünü tam qəbul edir. Hətta onlara qarşı mümkün təhlükələrin qarşısının alınmasında da maraqlı olduğunu təsdiqləyir.

Belə çıxır ki, Avropa üçün Azərbaycan geosiyasi baxımdan çox qiymətli ölkədir. Bu müstəvidə Ermənistanın təcavüzkarlığının qəbul edilməz olduğu aydındır. Erməni silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxarılmasından başqa yol yoxdur. Maraqlıdır ki, AP yuxarıda vurğulanan qətnamələri N.Paşinyanın Brüssel səfərindən bir həftə sonra qəbul edib. Deməli, Brüssel Ermənistan baş nazirinin söylədiklərinə əhəmiyyət vermir. Al-nin Azərbaycanla ən yaxın əməkdaşlıqda maraqlı olduğuna şübhə yoxdur.

Bu məsələ Azərbaycanın təklif etdiyi əməkdaşlıq strategiyası çərçivəsində tərəflər arasında əlaqələrin qurulması

prosesində özünü göstərir. Brüssel B-kını qanə edən şərtlər daxilində strateji əməkdaşlığa razıdır. Bu istiqamətdə Brüssel-Bakı əlaqələrinin inkişaf edəcəyinə şübhə yoxdur.

Qəbul edilən qətnamələrin geosiyasi əhəmiyyəti böyükdür. Aydın olur ki, Avropa İttifaqı öz maraqlarını daha güclü şəkildə qorumağa qərar verib. O cümlədən postsovet məkanında dövlətlərin suverenliyi və təhlükəsizliyi üçün ciddi addımlar atmaq fikrindədir. Təbii ki, bu, Al-Rusiya münasibətlərinə əlavə gərginlik gətirə bilər. Bunu Cənubi Qafqazda da hiss etmək mümkündür. Diger tərəfdən, bu regionda ABŞ-Rusiya münasibətlərinin kəskinləşdiyi məlumdur. Bütövlükdə, bu cür geosiyasi mənzərə region üçün yeni risklərin meydana gəlməsinə gətirib çıxara bilər.

Ancaq önəmli odur ki, Al region ölkələrinin suverenliyi və ərazi bütövlüyü məsələsini ön plana çıxarır. Deməli, Brüsselin fəaliyyətində həmin məqamlar özünü daha çox göstərməlidir. Məntiqi olaraq, bu prinsiplərə qarşı çıxan hər bir qüvvə ilə Al mübarizə aparmalıdır. Daha açıq ifadə etsək, AP-nin qəbul etdiyi qətnamələrə görə, Brüssel Ermənistanın təcavüzkarlığına son qoyulması istiqamətində daha fəal mövqə tutmalıdır. Avropa İttifaqı bunu edəcəkmisi? Bu



suala birmənalı cavab vermək çətindir. Çünki, təəssüflə demək lazımdır ki, dünyanın digər güc mərkəzləri kimi Al da özünün məhdud maraqları naminə bəzən ikili standartlar siyasətinə əl atır.

Eyni zamanda, artıq geosiyasi reallığın dəyişdiyi faktıdır. Bunun fonunda ikili standart oyununun sonunun olmadığı bilinməlidir. Əgər Brüssel qəbul etdiyi sənədlərə uyğun davranmasa, onların heç bir dəyəri olmayacaqdır. Bu isə o deməkdir ki, Azərbaycanla real strateji tərəfdaşlıq niyyəti reallaşmamış qala bilər.

Bütün bunları nəzərə alsaq, Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin Brüssel üçün tarixi bir şans olduğunu deyə bilərik. Həmin sənədlərdə açıq bildirilir ki, təşkilat ciddi təhlükələrlə üz-üzədir. Onlara qarşı mübarizə həyat əhəmiyyətli məsələdir. Mübarizənin mühüm komponentlərindən biri də ölkələrin suverenliyinə və ərazi bütövlüyünə olan təhdidlərin aradan qaldırılmasıdır. Bəlkə, bu prosesə Ermənistanın təcavüzkarlığının aradan qaldırılması ilə başlanılsın? Niyə də yox?!

Newtimes.az

Notariat sahəsində beynəlxalq seminar



□ **Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində notariat orqanlarının fəaliyyəti təkmilləşdirilir, səlahiyyətləri genişləndirilir. Beynəlxalq təcrübəyə uyğun olaraq xüsusi notariat institutu yaradılaraq səmərəli fəaliyyət göstərir. Həmçinin notariat ofisləri vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sisteminin imkanları notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli sadələşdirib. Notariat sahəsinin inkişafı və tətbiq olunan yeniliklər xarici ölkələrdə böyük maraq doğurur, nümayəndə heyətləri Azərbaycan təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfərlər edir, müxtəlif aktual mövzularda beynəlxalq konfranslarda, seminarlarda iştirak edirlər.**

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakıda, “Bulvar Hotel”də “Notariat – qabaqçılıq təcrübə və perspektivlər” mövzusunda növbəti beynəlxalq elmi-praktiki seminar keçirilib. Tədbirdə Rusiyanın Stavropol notariat palata-

sının prezidenti, bu və digər şəhərlərinin, eləcə də ölkəmizin notariusları iştirak ediblər.

Seminarlarda notariat sahəsində tətbiq olunan innovasiyalar, elektron ədliyyə köşkü, məsafədən videoyazı vasitəsilə göstərilən notariat xidmətləri,

mobil notariatın tətbiqi, “Elektron notariat” informasiya sistemi vasitəsilə daşınmaz əmlakla dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi və müvafiq çıxarışların vətəndaşlara verilməsi, müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları barədə ətraflı məlumat verilib.

Qonaqlar Dövlət notariat arxivi, Bakı şəhərinin bir neçə notariat ofislərinin fəaliyyəti ilə yaxından tanış olublar.

Müzakirələr zamanı qarşılıqlı fəaliyyət perspektivləri və notariat sahəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Müdafiə naziri: Əsas diqqət döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına yönəldilməlidir



□ **Mayın 4-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müdafiə nazirinin müavini, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videoabğlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun hərbi potensialının gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri rəhbər heyətə çatdıran nazir əsas diqqətin bütün qoşun növ və qismlərinin, xüsusilə ön xətt bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

Müdafiə naziri döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz vaxtı real döyüş şəraitinə və ərazisinə uyğun keçirilən təlim

və məşqlərin intensivliyinin artırılması, gizli idarəetmə və maskalanmanın tələblərinə, ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməklə qoşunların operativliyinin, döyüş hazırlığının yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinin təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

General-polkovnik Zakir Həsənov döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhu-nun yüksəldilməsi məqsədilə ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi, habelə digər xidməti məsələlərin həlli ilə bağlı konkret göstərişlər verib.

AZƏRTAC

XİN: Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair siyasi dialoqa böyük önəm verir

□ **Xarici İşlər Nazirliyi Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 25 illiyinə dair məlumat yayıb**

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Azərbaycanın 1994-cü il mayın 4-də NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 25 illiyinə dair məlumat yayıb.

Məlumatda 25 il bundan əvvəl bu gün Azərbaycan Respublikasının Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulduğu bildirilir. Qeyd edilir ki, 1994-cü il mayın 4-də ümummilli lider Heydər Əliyev NATO-nun mənzil-qərargahını ziyarət edib və Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzalayıb. Həmin vaxtdan etibarən Azərbaycan alyansı ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.

NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avrattlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür. SNT Proqramı, şübhəsiz ki, alyansın ən uğurlu proqramlarından biridir və Azərbaycan Avrattlantik təhlükəsizliyin möhkəmləndirilməsində onun rolunu müsbət qiymətləndirir.

NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə sənədinin və BMT Nizamnaməsinin orta dəyər və prinsiplərinə, ələlxüsus, dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə səykənib.

Azərbaycan NATO müttəfiq ölkələri tərəfindən tərəfdaşlığımızın başlanğıcından bəri zirvə bəyannamələrində qeyd edildi-

yi kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə, münəqışənin məhz bu prinsiplər əsasında həllinə davamlı dəstək nümayiş olunmasını al-qışlayır. Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və alyansı ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir.

Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunika-siya xətlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təliminə mühüm maliyyə dəstəyini təmin edir.

Azərbaycan Avrattlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə Sülh Naminə Tərəfdaşlıq çərçivəsində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə, məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir.

AZƏRTAC

İdris Cəzairi: Azərbaycan dinlərarası dialoqun və mədəniyyətlərarası əməkdaşlığın carçısıdır

□ **Azərbaycanda qlobal forumların keçirilməsi artıq ənənə halını alıb. Bu gün ölkənin dünyada dinlərarası dialoqun və mədəniyyətlərarası əməkdaşlığın carçısı kimi çıxış edir. Biz Azərbaycan hökuməti üçün də prioritet istiqamətlərdən biri olan bu fəaliyyətə dəstək vermək üçün bulki forumda iştirak etməkdən çox məmnunluq duyuruq.**

Bu fikirləri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək” mövzusunda keçirilən sessiyanın moderatoru İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi səsləndirib.

İdris Cəzairi bildirib ki, bu sessiya ötən il Cenevrədə keçirilmiş “Bərabər vətəndaşlıq hüquqlarının və qlobal dialoqun möhkəmləndirilməsi” mövzusunda beynəlxalq konfransın davamı olaraq təşkil olunub. O, sessiya iştirakçılarının ötənlik konfrans-da qəbul edilmiş bəyannamə ilə bağlı müzakirələr apararaq onun Qoşulmama Hərəkəti iştirakçılarının da dəstəyini qazanacağına və BMT-nin Baş Assamb-leyasının növbəti iclasında təqdim etməyə müvəffəq olacaqlarına ümidvar olduğunu qeyd edib. İ.Cəzairi Azərbaycanın 2019-cu ildən başlayaraq Qoşulmama Hərəkətinə sədrlik etməsinin bu prosesə təkan verəcəyini vurğulayıb.

AZƏRTAC

Ermənistan sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozublar.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının İcəvan rayonunun Berkəber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk

rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göylü kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt,

Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

AZƏRTAC

□ **Mayın 3-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.**



Xidmət rəisinin müavini, general-mayor Şahvələd Əliyev, rayon icra hakimiyyətinin başçısı Vəqif Həsənov və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Dövlət himninin ifası ilə başlayan orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələrin nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə mədəniyyət evində davam etdirilən tədbirdə iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə itihramla anıblar.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vəqif Həsənov

çıxış edərək, Vətənə məhəbbət, milli qürur hissi ilə yaşayan gəncliyin yetişdirilməsi istiqamətində tədbirin vacibliyini diqqətə çatdırıb. Xidmət tərəfindən Ağdam məktəbliləri arasında “Ümummilli lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda yazı müsabiqəsinin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

General-mayor Şahvələd Əliyev ulu öndərin dövlətçiliyimiz üçün misilsiz xidmətlərindən söz açıb. Heydər Əliyevin Azərbaycanı hər cür qəsdlərdən qoruyan, möhkəmləyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi

“VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!” devizi altında kütləvi tədbir



əbədiyaşarlıq qazandığını bildirib. Qeyd edib ki, ən başlıcası Heydər Əliyevin siyasi kursu ölkədə uğurla davam etdirilir. Daha sonra xidmət tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışib. Hazırda müharibə şəraitində olan ölkəmizdə, Prezident İlham Əliyevin rəhbərliyi altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən səfərbərlik hazırlığı və müddətli haqiqi hərbi xidmətə çağırış işinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildiyini vurğulayıb.

Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Ümummilli liderin müasir gənclər üçün örnək olan həyatı və fəaliyyəti barədə fikirlərini bölüşüb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənilı ulu öndər Heydər Əliyevin hərbi tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir

ordumuzun əsasını qoyduğunu, Azərbaycanın müstəqilliyini qorumağa qadir olan Silahlı Qüvvələrin memarına çevrildiyini qeyd edib.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Vətənin müdafiəsi məsələsində qətiyyətli mövqeyi Vətəni müdafiə borcunun hər bir vətəndaşın əqidəsinə, mənəvi dəyərinə çevrilməsinə təkan verən güclü bir qüvvədir.

Tədbirdə Ağdam rayon orta məktəb şagirdləri arasında “Ümummilli lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Münsiflər heyətinin qərarına əsasən 1-ci yere Ağdam rayon 2 sayılı tam orta məktəbin şagirdi Sərxan Səfərov, 2-ci yere Ağdam rayon 18 sayılı köçkün tam orta məktəbin şagirdi Elnur Hüseynov, 3-cü yere isə Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbin şagirdi Nihad İbrahimov layiq görülüb. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Sonda Ağdam rayon özfəaliyyət dərneyi və məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram təqdim olunub.

“Xalq qəzeti”



BU yaxınlarda Sankt-Peterburqun “Petropolis” nəşriyyatı tərəfindən olduqca nəfis şəkildə və kifayət qədər böyük tirajla nəşr olunan “Бакинская крепость – Ичеришехер” kitab-toplusu ilə tanış olduqdan dərhal sonra, elə isti-isti qələmə aldığım ilkin təəssüratlarımdan ibarət bu qeydlərimə “Tarixi-mədəni irsi bax belə təqdim və təbliğ edərlər” başlığını təsadüfən seçmədim. Bu, uzun illərdə ki, bilavasitə tarixi-mədəni irsimizin tədqiqi və təbliği ilə məşğul olan bir alim, ziyalı və vətəndaş olaraq mənim şəxsi qənaətimdir. Tarixi-mədəni irsimizi məhz bu cür, layiq olduğu səviyyədə tədqiq, təbliğ və təqdim etmək digər arxeoloq həmkarlarım kimi, mənim də əsas arzum və istəyim olub.

Harada yaşaməsindən, hansı ölkənin vətəndaşı adını daşımasından asılı olmayaraq, hər bir azərbaycanlı qürur duymalıdır ki, Ana Vətənimiz olan doğma Azərbaycanımız dünya miqyasında insanları ən erkən məskunlaşdığı mərkəzlərdən biri hesab olunur. Azərbaycan ərazisində tarixin bütün dövrlərini özündə yaşadan çoxsaylı arxeoloji və memarlıq abidələri var.

Doğma Vətənimizin qədim tarixi ilə yanaşı, çoxlarının qibtə etdiyi, həssad apardıdığı olduqca zəngin mədəni irs xəzinəmiz var. Bugünkü paytaxtımız, onun üyəri olan Bakı qalası – İçərişəhər də xalqımıza məxsus olan belə bənzərsiz qədim mədəni irs nümunələrindəndir. Barəsində söz açdığımız “Бакинская крепость – Ичеришехер” kitab-toplusu indiyədək İçərişəhərin tarixi barədə işlənmiş nadir nəşrlərdən



biridir. Xatırladaq ki, bir neçə gün öncə Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən orada kitabın geniş təqdimatı olub. Təqdimatda Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, Rusiyanın tanınmış elm və mədəniyyət

vanın, sənətsünaslıq doktoru Kübra Əliyevanın və digər tədqiqatçıların İçərişəhərlə bağlı olduqca dəyərli yazıları daxil edilib.

Fuad İbrahimovun olduqca nəfis dizayn və tərtibatı ilə işıq üzü görən bu əsər 12 bölmədən ibarətdir. İçərişəhər Dövlət Tarix-

Memarlıq Qoruğu İdarə Heyətinin sədri Əsgər Ələkbərov kitabı ön söz yazıb. Kitabın I bölməsi Bakının tarixinə səyahətdən bəhs edir. Oxucuya bildirilir ki, Bakı yaxınlığında, daha doğrusu, qədim Qobustan ərazisində hələ Üst Paleolit dövründən başlayaraq Orta



Tarixi-mədəni irsimizə yüksək qayğı

III bölmədə söhbət açılır. Onun tipik Şərq-müsəlman şəhəri olduğu xüsusi vurğu ilə qeyd olunur. Yəni, Yaxın və Orta Şərq şəhərləri kimi Bakı da əsasən özünün plan

quruluşu etibarını üç hissədən – iç qala, bayır şəhər və sitadəndən ibarətdir. Əfsuslar olsun ki, qədim Bakının şəhər həyatının VII-X əsrlərə aid ilk çağlarını özündə əks etdirən yerüstü fundamental tikililər qalmayıb. Lakin şəhər ərazisində aparılmış arxeoloji qazıntılar zamanı həmin dövrə aid də çoxsaylı tikililər aşkar olunub. XI-XIII əsrlərdə Bakı sürətlə inkişaf edərək daha çox qala-şəhər kimi formalaşmış. 1138-ci ildə Şirvanşah III Məniqəhrün əmri ilə şəhərin qala divarları möhkəmləndirilir və Şirvanşahlar saray kompleksinin əsası qoyulur. Beləliklə, Bakı dövrünün nadir memarlıq sistemi və möhtəşəm saray kompleksi ilə diqqətcəkən Yaxın və Orta Şərqi mühüm Orta əsr şəhərlərindən birinə çevrilmiş olur.

Dağıdıcı Şamaxı zəlzələsindən Şirvanşahların öz iqamətgahını Bakıya köçürməsi ilə şəhər həm də beynəlxalq əlaqələr və ticarət qovşağı funksiyasına yiyələnmiş oldu.

Əsərin IV bölməsində, Bakının UNESCO tərəfindən Ümumdünya Mədəni İrs Nümunələri Siyahısına daxil edilmiş abidələrindən bəhs olunur. Qız qalası və Şirvanşahlar Saray Kompleksi barədə olduqca geniş və müfəssəl məlumat verilir.

Bakının dini xarakter daşıyan memarlıq tikililəri barədə isə kitab-toplunun V bölməsində söhbət açılır. Burada oxucu Məhəmməd məscidi, Cümə məscidi və 15 dini məzmun kəşb edən digər abidələr, o cümlədən bir neçə xristian abidəsi barədə ətraflı məlumat əldə edə bilər. Kitabda şəhərin ictimai xidmət obyektləri barədə məlumatlara da geniş yer verilib. Belə ki, təqdim olunan əsərin VI bölməsində bütünlüklə Bakının qədim karvansara və hamamlarından bəhs olunur.

Bakı tarixinə həsr olunmuş bu yeni əsərin maraqla oxunan bölmələrindən biri “İçərişəhərin dağı salınması” adı altında təqdim olunan VII bölməsidir. Həmin bölmədə Bakının qədim tikililəri üzərindəki bütün kitabələr və onların məni təqdim olunur, geniş elmi şərh verilir. Bu bölmədə, həmçinin Bakı tarixinin bir çox qaranlıq məsələlərini günümüzədək sirlər olaraq özündə saxlayan Səbail qəsr və arxeoloqların 1938-40-cı illərdə orada aşkar etmiş olduğu 250-dən çox yazılı daş plitə-kitabə barədə də əhatəli və həm də səhifə bilgilər verilib.

Kitabın VIII bölməsi İçərişəhər tarixinin arxeoloji

cahətdən öyrənilməsinə həsr olunub. Məlum olduğu kimi, hələ ötən əsrin 20-ci illərindən başlayaraq orada aparılan ilkin arxeoloji tədqiqatlar epizodik və sistemləşdirilməmiş xarakterdə olub. 1962-ci ildən etibarən isə görkəmli arxeoloq Omər İsmizadənin rəhbərliyi ilə Bakı arxeoloji ekspedisiyası şəhər ərazisində davamlı olaraq tədqiqatlara başlayıb. Arxeoloq Fərid İbrahimovun rəhbərliyi dövründə Bakı arxeoloji ekspedisiyasının davamlı olaraq aparıldığı tədqiqatların miqyası daha da genişləndi. Nəticədə Bakı tarixinin uzun illər ərzində elm üçün qaranlıq olan bir çox ciddi məqamlarına aydınlıq gətirilib. İçərişəhərdən məlum olan numizmatik tapıntıları, bəzi xalq xatirə mədəniyyəti barədə də kitab-topluya xüsusi bölmələr daxil edilib.

Fikrimizə, kitab-topluya daxil edilmiş çoxsaylı nəfis və elmi cəhətdən olduqca qiymətli illüstrativ materiallar da tərtibçilərin zövq və peşəkərlik səviyyəsindən xəbər verir. Bir sözlə, “Бакинская крепость – Ичеришехер” kitab-toplusu müstəqillik illərində çoxşüaqlı dövrü yaşayan qədim və yarıqışıl paytaxtımızın gözəlliklərini və özəlliklərini geniş oxucu kütləsinə layiq olduğu səviyyədə təqdim edən çox dəyərli nümunədir. Tarixi-mədəni irsi bax belə təqdim və təbliğ edərlər!

Qafar CƏBİYEV,
tarix elmləri doktoru

Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən hər ilin 5 mayı Xalçaçı Günüdür. Bu, xalçaçıların əməyinə verilən yüksək dəyərdir. Dünya ölkələrinin heç birinin təqvimində belə bir tarixi gün təsis olunmayıb. Bu, onu göstərir ki, qədim xalçaçılıq sənətinin vətəni məhz Azərbaycandır. Xalçaçıların peşə bayramı ərəfəsində Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafı Yardım Agentliyinin (AIDA) və ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə sənətsünaslıq üzrə elmlər doktoru, professor Rəyza Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyalarının kəsişməsində” kitabının ispan dilində nəşr edilməsi bu sənətin tarixinə qiymətli töhfədir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

Azərbaycan xalça sənətinin yaranması, inkişafı, özünəməxsus bədii dili və ornaməntli simvolizmindən bəhs edən kitabda beşminillik tarixi dövr ərzində milli kimliyini qoruyub saxlamış, gözəlliyi ilə çoxlarını valeh edərək mədəniyyətlərarası dialoqun ən bariz nümunəsinə çevrilmiş bu sənət əsərlərində ənənəyə bağlılıq xüsusi ön plana keçilmişdir. Kitab Azərbaycan xalçasının tarixi inkişaf mərhələlərindən bəhs edən adi dəzgahdan rəngarəng xalçaya qədər, tükenməyən mənbələrdən ruhlanan naxışların mənşəyindən, rəmzliliklərdən danışan, sənətkarların tükenməz təxəyyülünü əks etdirən lokal xalça məktəblərindən və xalça texnologiyalarına həsr edilmiş bölmələrdən ibarətdir.

Hər bölmə bir tarix, hər tarix isə bir ənənəyə söykənərək mədəniyyətlərarası dialoqun əsası təşkil edir. Kitabda “Səlcuq komponenti”, “İslam dövrü”, “Uzaq Şərq ornamentləri”, “Avropa incəsənətində əks-səda” bölmələri yer alıb.

Azərbaycan xalçası Böyük İpək Yolu vasitəsilə ölkəmizdən Avropaya doğru uzun bir yola qədəm

qoyaraq, mədəniyyətlərin zənginləşməsinə səbəb oldu. Azərbaycan xalça sənəti sivilizasiyaların kəsişməsində məhz öz bədii dili, məxsus olduğu xalqın tarixi keçmiş, araya-ərsəyə gəldiyi ölkənin təbiəti və insanların mənəvi zənginliyi nəticəsində körpüyə çevrilir. Bütün dinlərin, əqidələrin fəvqündə duran xalça sənəti insanın hiss və həyəcanının daşıyıcısı, tarixin aynası, adət və ənənələrin qoruyucusu kimi insanların məişətinin ayrılmaz bir parçasına çevrilmiş və onun həyatında özünəməxsus yer tutmuşdur.

Kitab oxucuya xalça sənətinin yaranmasının ibtidasını açmaqla yanaşı, onun növlərini, toxuma texnologiyalarını, adlarını, hər bölgəyə xas ifadə vasitələrini və bu sənətin mənşəyinə dair bütün sualları cavablandırır. Xalçanın Azərbaycan xalqının həyatında oynadığı rol, adət və ayinlərdə istifadə olunan xalçaların müxtəlifliyində, texnoloji özəlliklərində, rəng həllində də əksini tapmaqla, onun milli kimliyini bir daha təkribolunmaz dəlillərlə təsdiq edir. Kosmoqonik hadisələrə münasibəti naxışlarda, artıq formalaşan zövqü və gözəllik anlayışı



“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində”

arzularını söyləyər, açıq havaya sərib Ay və ulduz şüaları altında diqlərlərinin Tanrı dərgahına tez çatacağına inanırdılar.

Orta əsr türk alimi Mahmud Kaşğari deyirdi: türkün xalısı, atı, sazı varsa, düyüşi ruhu var, həyat eşqi var və o Tanrıya yaxındır.

Azərbaycan xalçasının rəngbərg təsvirlərini

dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Xaqani Şirvani yadigar saxlamışlar.

Kitabda Azərbaycan xalçası haqqında bizim eramızdan əvvəl V əsrdən başlayaraq, tarixi və əbədi mənbələrdə geniş və qiymətli məlumatların verildiyi əks olunub. Yunan tarixçisi Ksenofontun e.ə. V əsrdə verdiyi xəbərrə görə, Azərbaycanda artıq bu dövrdə xalça təkcə gərəkli ev əşyası deyil, bədii sənət əsəri kimi dəyərləndirilir. Digər tarixçi Herodotun dediyinə görə toxuculuqda istifadə olunan əsrarəngiz rəng çalarları, boyalar ele Azərbaycan təbiətinin rənglərinə bənzəyirdi.

Şərqdən Qərbə doğru uzanan yola qədəm qoyan xalça mədəniyyətləri arasında körpü saldı, onların daxili zənginləşməsinə xidmət etdi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

SON beş ilin iqtisadi, sosial və mədəni inkişaf statistikası ilə maraqlandıq. Fakt, rəqəm və göstəricilərin dinamikası, ardıcıl və sistemli xarakteri, adamda haqlı sevinc və qürur hissi oyadır. Burada daha maraqlı cəhət də meydana çıxdı: rayon tarixinin son 30 ilini nəzərdən keçirsek, görürük ki, ən sürətli inkişaf dövrü də elə son beş ildir. Bu, əlbəttə, bir jurnalist olaraq bizdə böyük maraq oyatdı.

Ona görə də qərara aldıq ki, bu inkişafa, yüksəlişə, yerli sakinlərin özlərinin dediyi kimi, bu möcüzəyə aparan yollara, başlıca istiqamətlərə, həlledici amillərə birlikdə nəzər salaıq. Əlbəttə, ən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün bölgələrə, o cümlədən Tərtərə olan tarixi səfərlərini, rayonun iqtisadi, sosial, mədəni həyatı ilə bağlı imzaladığı sərəncamlarını, gündəlik diqqət və qayğısını ayrıca qeyd etmək lazımdır. Həmin tarixi səfərlər, ölkə başçısının rayon ictimaiyyəti nümayəndələri ilə keçirdiyi görüş və söhbətlər, verdiyi məsləhət və tövsiyələr bu gün də tərtərlilərin qəlbində əziz bir xatirə kimi yaşamaqdadır. Yeri gəlmişkən, onu da əlavə edək ki, həmin səfər və görüşlər bütün sahələrdə əsaslı inkişafa yol açmış, mövcud qüvvə və səylər hərəkətə gətirilmiş, adamların sabaha olan inam və ümidlərini daha da artırmışdır.

Məsələnin ikinci tərəfi isə yerlərdə işin düzgün təşkili, kadr-ların seçilib yerləşdirilməsində maksimum obyektivlik və şəffaflıq, ardıcıl, sistemli icra intizamı və insan amilidir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək lazımdır ki, son illər Tərtər Rayon İcra Hakimiyyəti, onun yerli strukturları öz iş üslub və metodlarını, təşkilat-idarəetmə məsələlərini daha da təkmilləşdirmiş, adamlarla aparılan iş ön plana çəkilməmişdir. İqtisadi, sosial və mədəni məsələlərin həllində daha çox əmi, yaradıcı, kompleks yanaşma formalaşmışdır. Bütün bunlar isə Tərtəri sürətli inkişaf yoluna çıxartmışdır. Rayon mərkəzi və digər yaşayış məntəqələri öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur.

Görülən işlərlə əyani tanışlıq, müxtəlif kollektivlərdə keçirdiyimiz görüşlər, ağsaqqallarla, ziyalılarla, gənclərlə apardığımız söhbətlər bu təəssüratı daha da dərinləşdirdi. Görüşlərimizi, müşahidə etdiklərimizi, dinamik inkişaf və yüksəlişin geniş təhlilini isə, açıqgıni desək, bir qəzet səhifəsinə sığışdırmaq, sadəcə olaraq, qeyri-mümkündür. Hər halda, biz burada əsas məqamlar, həlledici amillər üzərində dayanacağıq.

Əvvəlcə onu qeyd edək ki, rayonda son beş ildə ümumi məhsul buraxılışının həcmi 53,9 faiz, adambaşına düşən məhsul istehsalı 48,2 faiz, əhalinin gəlirləri isə 24,9 faiz artmışdır. 2013–2018-ci illərdə iqtisadiyyata və

sosial sahələrə 315 milyon 745,7 min manat investisiya qoyulmuş, 180,3 milyon manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Təkcə ötən il 4 min 380 nəfər işlə təmin olunmuşdur ki, bunun da 563-ü daimidir. Belə bir fakt da xüsusi maraq doğurur ki, 2013-cü ildə rayon üzrə qazlaşmanın səviyyəsi cəmi 33 faiz olmuşdur. İndi isə tərtərlilər təbii qazla 100 faiz təmin olunmuşlar.

Bütün bölgələrdə olduğu kimi,



Tərtər rayonunda da son 5 il ərzində genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri aparılmışdır. Belə ki, rayonun Borsunlu, Qaradağlı, Hüsənli, Şıxarx kənd 2 sayılı, şəhər 6 sayılı tam orta, Qazyan, Rəcəbli kənd ümumi orta məktəb binaları əsaslı təmir olunmuşdur. Poladlı, Şıxarx və Bayındır kəndlərində modul tipli məktəb binaları quraşdırılıb istifadəyə verilmişdir. Qapanlı kəndində yeni həkim məntəqəsi tikilmiş, rayon mərkəzi və Bəyimşarov kənd xəstəxanaları əsaslı təmir olunmuşdur.

Şəhərin "Nizami" və "Elman Səfərov" küçələrində hər biri 100 yerlik, Şıxarx qəsəbəsində 280 yerlik müasir tipli körpələr evi-uşaq bağçası, YAP rayon təşkilatı, regional qaz istismarı idarəsi, Statistika İdarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi, elektrik şəbəkəsinin inzibati binaları, tarix-diyaşınası-lıq muzeyi, uşaq-gənclər şahmat məktəbi və xalça istehsalı emalatxanası tikilmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin, şəhər icra hümayendəliyinin, mədəniyyət mərkəzinin, təhsil şöbəsinin və gənclər mərkəzinin inzibati binaları əsaslı təmir olunmuşdur.

Tərtər şəhərində yerləşən 112 ictimai yaşayış binasının dam örtüyü, fasad və giriş hissəsi əsaslı təmir olunmuş, heyətlərdə geniş-

Tərtər: son beş ilin beş anı



İnkişaf, yüksəliş, abadlıq və quruculuq illəri...

ilə təchiz olunmuşdur. Rayon icra hakimiyyətinin qarşısındakı mərkəzi meydan və ərazisi 2 hektara yaxın olan Heydər Əliyev parkı yenidən qurulmuşdur. Təmas xəttində yerləşən Qapanlı, Borsunlu, Qazyan, Hüsənli və Dəmirçilər kəndlərində ümumi uzunluğu 8,5 kilometr olan gecə işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin 36 küçə və meydanında təmir-abadlıq işləri aparılmış, küçələrə və səkilərə asfalt örtüyü vurulmuş, istinad divarları bəzək daşları ilə üzlənmiş, yaşıllıq zolaqları yaradılmış, bütün kommunikasiya xətləri əsaslı təmir olunmuşdur.

məcburi köçkünlər üçün 78 fərdi yaşayış evi tikilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilmişdir. Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası və 14 nəfərə fərdi yaşayış evi inşa edilmişdir.

2016-cı ilin Aprel hadisələri ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev öz xanımı ilə həyatlarını təhlükə altına ataraq rayona gəlmiş, düşmənlə üz-üzə yerləşən Qapanlı kəndində sakinlərlə gə-



miqyaslı abadlıq və quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. 4 yaşayış massivində abad məhəllə yaradılmış, futbol meydançaları quraşdırılmışdır. Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş Milli Qəhrəman Vəzir Orucovun, "Azərbaycan Bayrağı" ordenli Mehraq Mahmudovun, Ədalət Paşayevin, İlqar Həsənovun və Aprel döyüşlərində igidlik göstərmiş Nicat İsgəndərovun adlarına verilmiş küçələrin girişlərində onların baryefləri quraşdırılmış və həmin küçələrdə əsaslı təmir aparılmışdır.

Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulmuş, 21 kənd içməli su

Tərtər çayı üzərində Sarıçalı-Zolgeran kəndlərini birləşdirən strateji əhəmiyyətli, üçaşırımlı, İncə çayı üzərində biraşırımlı körpülər tikilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 18 kilometr olan Tərtər–Goranboy yolu, 19 kilometrlik Tərtər–Hindarx yolu, 23,2 kilometrlik Buruc–Güləbətlı-Xoruzlu–Kəbirli–Bayandurlu–Qaradağlı kəndlərarası yolu əsaslı təmir olunmuşdur.

Rayonun Şıxarx qəsəbəsi ərazisində hər cür infrastruktur olən 1176 məcburi köçkün ailəsi üçün qəsəbə salınımışdır. Bundan başqa, Şıxarx, Həsəngaya və Çaylı kəndlərində yaşayan

rüşmüş, 17 yaşayış məntəqəsində 256 yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə vəsait ayırmışdır. Həmin vəsait hesabına bu evlər yüksək səviyyədə təmir-bərpa olunub, istifadəyə verilmişdir.

İllər keçir, bəzən ilk gündən götürülən temp yavaş-yavaş azalır, sanki, hər şey əldə edilmiş kimi əsassız bir arxayınlıq yaranır. Belə zahiri təmteraq və süni effekt isə, əlbəttə, adamların haqlı narazılığına səbəb olur. Tərtərdə isə gördüyümüz kimi, sürət nəinki azalmır, əksinə, ildən-ilə daha da artır. Məsələn, hazırda rayonda tikinti-quruculuq və abadlıq işləri yeni vüsət almışdır. Olimpiya



Əliyev kimi tarixi şəxsiyyətimiz var. Ulu öndər həyatın bütün sahələrində olduğu kimi, iş üsulları və metodları, təşkilat-idarəetmə məsələləri barədə də dahiyana fikirlər söyləmiş, konkret istiqamətlər müəyyən etmişdir. Həmin ölməz fikir və ideyalar bizim hər birimiz üçün həyat məktəbi, uğurlu fəaliyyət üçün əsas stimuldur.

Olduqca fərəhəlidir ki, həmin müdrik siyasət bu gün daha böyük uğurla davam etməkdədir. Respublika Prezidenti İlham Əliyevin qlobal, qətiyyətli və uzaqgörən fəaliyyətinin digər cəhətləri ilə yanaşı, əsas məna və məhiyyəti insan amili, onun vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsi, həyat səviyyəsinin yüksəldilməsidir. Respublikamızı son illərdəki sürətli inkişafı, həyatımızın bütün sahələrində əldə edilmiş yüksək tərəqqi,

ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu və dünyanın ən inkişaf etmiş ölkələrini belə heyranə salır. Bu inkişaf və irəliləyişdən kənarda qalmaq olarmı? Ölkə Prezidenti etimad göstərib irəli çəkibse, vəzifə və səlahiyyət veribse, yaxşı işləməmək mümkündürmü? – Əlbəttə, yox.

Burada məsələnin başqa bir tərəfi də var: Tərtərdə cəbhə xəttinin uzunluğu 48 kilometrdir. Başqa sözlə desək, bir tərəfdən ənənəvi təsərrüfat, tikinti-abadlıq və sosial məsələlər, digər tərəfdən də cəbhə qayğıları... Sözsüz ki, belə şəraitdə idarəetmə məsələləri daha çətin və operativ qurulmalı, rəhbər işçi daim adamlar arasında olmalı, ciddi məsuliyyət və tələbkərlilik, ardıcıl və sistemli icra intizamı yaradılmalıdır.

Bu gün Tərtər öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Rayonda həyatın axarı gürdər, sağlam mənəvi-psixoloji mühit, işgüzar və yaradıcı ab-hava mövcuddur. Hara baxırsan, yenilik, müasirlik, qurub-yaratmaq istəyi, sabaha dərin inam və ümid görüldüyürsən. Bütün bunlar isə daha böyük uğurlardan, növbəti inkişaf və yüksəlişdən xəbər verir.

Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

Dövlət İçərişəhərin hər daşının, hər tikilisinin keşiyindədir

Müstəqilliyimizin ilk illərində yenidən İçərişəhərin başı üstünü qara buludlar aldı. Çoxları küllüğünü qayıb İçərişəhərə cumdu. Bərpa-yenidənqurma adı ilə müəyyən naşı işlər də aparıldı. İctimaiyyətin həyəcən səsləri yenidən yüksəldi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə tarixlər şahidi İçərişəhər yenidən xilas edildi. Bu dəfə ərazinin qorunması, tədqiqi və onun misilsiz dəyərlərinin təbliği dövlətimizin himayəsi altına keçdi. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın səyləri ilə İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsi nəticəsində isə qala, bütövlükdə, beynəlxalq humanitar himayəyə götürüldü, onun hər daşı, divan başəri önəm qazandı.

Bütün bunların fonunda bugünlərdə öz içərimizdəki qarayax-maçların İçərişəhərlə bağlı qopardığı haray-həşirə ilk təəccüblənən də biz içərişəhərlilər olduq. Axı ölkə rəhbərliyinin daimi diqqətində olan bir ərazidə bəhs edilən özbaşınalıq necə baş verə bilirdi? Biz yaxşı bilirik ki, qala və daxilindəki hər bir tikili ciddi pasportlaşdırılıb, gündəlik nəzarət altındadır. Əlaqədar qurumlar isə dərhal işə qoşuldular, araşdırma apardılar. Məlum oldu ki, ortaya atılmış söküntü şəkilləri ötən əsrin 50-ci illərinin mənzərəsi imiş.

Məsələyə həssas münasibət bildirən Birinci vitse-prezident Mehriban Əliyevanın ictimaiyyətin narahatlığını cavablandıraraq



İçərişəhərə gəlməsi isə qəti şəkildə göstərdi ki, ortaya atılan mənasız sözbəşətin heç bir əsası yoxdur. Onu uyduranlar isə adamların əsəbləri ilə oynamaqdan çəkinməyənər, cəmiyyətdə narazılıq hissi yaratmaq istəyənlərdir.

Mehriban xanım İçərişəhərdə

olarkən tarixi qoruy idarəsinin rəhbəri Əsgər Ələkbərov görülen işlərlə bağlı ətraflı məlumat verərək qeyd etdi ki, ərazidəki tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüğünün təmin edilməsi üçün daim müvafiq tədbirlər həyata keçirilir.

Hazırda idarə Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işlərini həyata keçirir. Burada yeni aşkar olunmuş tarixi hamam da bərpa olunur. Son illər İçərişəhərdə Qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər cəlb olunub.

Birinci vitse-prezidentin İçərişəhərə gəlişi ilə mötəbər şəkildə təsdiqləndi ki, aparılan təmir-bərpa işləri Qoşa qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, İçərişəhərin, qala divarlarının görünüşünə də xələl gətirməyəcək və o, əvvəlki görünüşünü saxlayacaq. Mehriban xanım bildirdi ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz yerdirdi. Lakin bir zamanlar qala UNESCO-nun qara siyahısına salınmışdı. Burada bərpa işləri aparılmırdı. O zaman ölkə rəhbərinin göstərişi ilə İçərişəhərdə bərpa-yenidənqurma işləri aparıldı. Sakinlərin, sahibkarların maraqları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı.

Nəhayət, Mehriban Əliyevə İçərişəhər ətrafında yaranan bədxah hay-küyün yekunu olaraq dedi ki, hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlar bunu çox gözəl bilirlər: "Əlbəttə, biz İçərişəhərimizi çox qoruymalıyıq, çox diqqətli olmalıyıq".

Eldəniz İBRAHİMOV,
İçərişəhərdəki "Abşeron"
Rəsm Qalereyasının direktoru,
sənətsünas

"Bölgələrdən – bölgələrə"

Mədəniyyət Nazirliyinin təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhər nümayəndələrinin iştirakı ilə keçirilən "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalına bu dəfə dağlar diyarı ev sahibliyi edib.

Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında qonaqlar milli geyimli qızların təqdimatında Lerik kulinariyasına məxsus "Zeyrən" milli çörək növü və pürəngi çayla qarşılanıblar. Festivalın sərgi hissəsində regional mədəniyyət idarələrinə aid aləqlərdə naturmort, portret, peyzaj janrlarında və digər rəsmlər, heykəltəraşlıq nümunələri, oyma, bədii tikmə növləri, çay daşları və ağacdan hazırlanmış muncuq və digər bəzək əşyaları, kələğayılar, həsirdən hörmə, toxuma al işləri, misgərlik nümunələri, məişət qabları, duluculuq və filqrafiya nümunələri (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) nümayiş etdirilib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Onlardan biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. Xalçaçı qızların hana arxasında ilmə vurmaları, corab toxuması isə ziyarətçiləri keçmiş dövrlərin ab-həyasına kökləyib. Sərgi aləqlərinin ətrafında milli geyimli xanımlar təndirdə lavaş, sacda yuxa və göy qutabı bəşirərək qonaqlara təqdim ediblər.

Bundan başqa, "Nəsimi ili" ilə əlaqədar dahi Azərbaycan şairinin xatirəsinə ehtiram əlaməti olaraq rayon mədəniyyət mərkəzinin hazırladığı kompozisiya nümayiş etdirilib. Nəsimi obrazını canlandıran qiraət ustasının ifasında ədibin "Mərhəbə" və "Olmuşam" qəzəlləri alqışlarla qarşılanıb.

Yerli şair və yazıçılar, publisistlərin kitablarını ibarət sərgi də festival iştirakçıları tərəfindən maraqla izlənilib.

Sonra rayon rəsmiləri və qonaqlar Lerikin



uzunömürlüləri ilə təbiət qoynunda çay süfrəsi arxasında görüşüblər. Barzavu kənd sakini Halimə nənənin festival gününə təsadüf edən 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib, yubilyara rayon icra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov çıxış edərək bildirib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən bu yaradıcılıq festivalında Azərbaycanın bütün regionlarını əhatə edən rayon və şəhərlərin bir-birindən fərqli mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaranmışdır. Natiq milli-mənəvi irsimizin qorunub təbliği edilməsi sahəsində hər kəsə uğurlar diləyib. Rayonun mədəni-kütləvi tədbirlərində və "Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalının hazırlanması və keçirilməsində faal iştirakına görə fərqlənən mədəniyyət işçilərinə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.

"Bölgələrdən-bölgələrə" yaradıcılıq festivalı regionların özəfəliyyət dərnəkləri, folklor kollektivləri və musiqiçilərinin çıxışlarından ibarət konsert proqramı ilə davam etdirilib. Sonda nümayiş etdirilən möhtəşəm atəşfəşanlıq tədbir iştirakçıları və rayon əhalisi tərəfindən maraqla izlənilib.


Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri



ABS

İşsizlik azalıb

ABŞ-da işsizlik səviyyəsi son 49 ildə ən aşağı həddə düşüb. ABS-ın Əmək Nazirliyinin cümə günü dərc edilmiş hesabatına görə, ölkədə işsizlik səviyyəsi mart ayında 3,6 faizə düşüb ki, bu da 1969-cu ilin dekabrından bəri minimum hesab olunur.



Nazirliyin dəyərləndirməsinə görə, göstərilən dövrdə ölkədə saathesabı əməkhaqqı illik 3,2 faiz artaraq 27,77 dollar təşkil edib.

Məlumatı "Bloomberg" yayıb.

Tailand

Tacqoyma mərasimi



Banqokda Tailand kralı Maxa Vaçiralonghornun (X Rama) tacqoyma mərasimi keçirilib. Mərasim ölkə telekanalları vasitəsilə canlı yayımlanıb. Bildirilir ki, ənənəyə görə, tailandlılar üçün baş bədənə ən vacib hissəsi sayılır və ona toxunmaq qadağandır. Bu

səbəbdən 7,3 kiloqram çəkiyə malik tacı X Rama öz əli ilə başına qoyub.

Xəbəri TASS verib.

Polşa

Varşava nədən narahatdır?

Polşanın müdafiə naziri Mariuş Błażak bildirib ki, rəsmi Varşava ilin sonunadək ölkədəki ABŞ silahlı qüvvələrinin sayını artırmağı planlaşdırır. Onun sözlərinə görə, Avropanın digər ölkələrində yeni bazaların açılmasına soyuq yanaşan Donald Tramp Polşanın təklifini müsbət qarşılayıb. Məlumatla görə, rəsmi Varşava yeni hərbi qüvvə cəlbinə və bazaların yaradılmasına 2 milyard dollar ayırmağı düşündür.

Məlumatı BBC yayıb.



İsveçrə

Ürəyin dostu



Son illər ürək-damar xəstəlikləri "cavanlaşmış". Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Alimlər Qrupu və dünyanın aparıcı tibbi tədqiqat müəssisələri artıq bu barədə həyəcan təbili çalırlar. Alimlərin araşdırmalarına görə, süd və süd məhsullarının gündəlik istifadəsi orqanizmdə xolesterini tənzimləyir. D vitamini ilə zəngin qida məhsulları isə damar tıxanqlığının qarşısını alır. Həmçinin alimlər bildiriblər ki, kakaonun tərkibində üreyi qoruyan maddələr mövcuddur. Məlumatla görə, kakaonun tərkibindəki steyvia (təbii şəkər) ürək üçün faydalıdır.

Məlumatı "Nature" dərc edib.

İspaniya

"Real"-ın ikinci transferi


Cari mövsümdə uğursuz çıxışlarla yadda qalan "Real" futbol klubu ikinci transferini reallaşdırıb. Belə ki, bundan əvvəl "Portu"-dan Eder Militaonu transfer etdiyini açıqlayan Madrid klubu Frankfurt "Ayntraxt"-ından Luka Yoviçin keçidini həll edib. Bildirilir ki, Yoviçlə 6 illik müqavilə imzalanacaq. "Real" 21 yaşlı serb futbolçu üçün 60 milyon avro ödəyəcək. Xəbəri "Marca" verib.



Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Məlumatı Kremlin saytına istinadən "Lenta.ru" verib.



Liderlər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Dövlət başçılarını iqtisadi əməkdaşlığın, xüsusən ticarət-investisiya əlaqələrinin vacibliyini qeyd ediblər.

Rusiya Prezidenti aprelin 25-də Vladivostokda KXDR lideri Kim Çen Inla görüşü haqqında amerikalı həmkarını məlumatlandırıb, eləcə də Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı müzakirə aparıb. Yeni prezident seçkilərindən sonra Ukraynadakı vəziyyətə də toxunulub. Putin ümid etdiyini bildirib

ki, yeni rəhbərlik ölkədə münasibətlərin nizamlanması üçün mühüm əhəmiyyət kəsb edən Minsk razılaşmalarının reallaşması istiqamətində lazımı addımlar atacaq.

Rusiya Prezidenti ABŞ hökumətini Venesuelanın daxili işlərinə qarışmamağa çağırıb, çünki, bu, ölkədə siyasi vəziyyətin düzəlməsinə mane olur.

ABŞ Prezidenti də Putinlə telefon danışığı haqqında məlumat verərək deyib ki, çox yaxşı və məhsuldar söhbət olub. "Həmişə dediyim kimi, əcinnə ovuna başlamazdan əvvəl Rusiya ilə, Çinlə və hamı ilə

münasibətləri düzəltmək pis deyil, yaxşıdır".

Trampın sözlərinə görə, rusiyalı həmkarı ilə, eyni zamanda, ticarət, nüvə silahlarına nəzarət, "Rusiya müdaxiləsi", Venesuela, Ukrayna və Çindəki vəziyyəti müzakirə edib. "Ticarət məsələsində Rusiya da, ABŞ da maraqlıdır. Biz Rusiya ilə ticarət əlaqələrini genişləndirmək istəyirik".

Qeyd edək ki, Trampa Putin arasında telefon söhbəti saat yarım davam edib.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

"Azercell"-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi

Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı məqsədlərini daşıyan IV Buktreyler Festivalının qala gecəsi keçirilib.



Hər zaman yenilikçi təşəbbüsləri dəstəkləyən "Azercell" şirkəti festivalın əsas tərəfdaşı qismində çıxış edib. Festivalın təşkilatı dəstəkləyiciləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, təsisçisi və direktoru isə kinoaktyor Ruslan Sabirliyə qeyd edək ki, qalib buktreylerlərin tanınmış incəsənət xadimlərinin daxil olduğu münisiflər heyəti tərəfindən dəyərləndirilmə əsasında seçilib.

Tədbirdə çıxış edən "Azercell Telekom" MMC-nin korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şixlinskaya rəqəmsallaşan dünyada kitabın ömrünün

uzadılması, intellektual mədəniyyətin təbliği, mütaliənin, kitaba sevginin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu tip təşəbbüslərin dəstəklənməsinin zəruri olmasını qeyd edib.

Elxan Elatlının "On dördüncü adam" romanına Sadiq Fərzəlibaylının çəkdiyi buktreyler "Azercell" şirkəti tərəfindən "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə qalib seçilib və 1.000 manat ilə mükafatlandırılıb. Qalib seçilən buktreyler və mükafatlar barədə ətraflı məlumatı <https://www.booktrailer.az/> rəsmi internet sahifəsindən əldə etmək mümkündür.

Vurğulamaq istərdik ki, "Azercell" mütaliə mədəniyyətinin inkişafına,

ədəbi irsimizin təbliğinə öz töhfəsini vermək üçün 2015-ci ildə "Bookmate" xidmətini abunəçilərin istifadəsinə təqdim edib. 850 mindən artıq kitabı özündə cəmləyən bu zəngin kitabxana mütaliəsevərlər arasında böyük rəğbətlə qarşılanıb. 2018-ci ildə isə "Azercell" tərəfindən "Bookmate" təbii çərçivəsində kitabları səsli formatda dinləmək imkanı verən "Audio kitab" xidməti istifadəyə verilib. İlkin olaraq, klassik ədəbiyyat incilərinin doğma dilimizdə səsləndirilərək, yer aldığı bu xidmətə gələcəkdə müasir ədəbiyyat nümunələri də əlavə olunacaq.

"Xalq qəzeti"



Budapeştdə Türkiyə-Macarıstan əlaqələri müzakirə olunub

Xatırladaq ki, bu ilin payızında Budapeştdə Türkiyə-Macarıstan Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcəkdir. Mətbuata verilən məlumata görə, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.

Qeyd etmək lazımdır ki, Mövlud Çavuşoğlunun Budapeştdə budəfəki səfəri zamanı Türkiyənin Avropa İttifaqına (Aİ) inteqrasiyası prioritet mövzu olub. Macarıstan rəsmiləri dəfələrlə vurğulayıblar ki, Türkiyənin Aİ-yə üzvlüyünü tam dəstəkləyirlər.

Yeri gəlmişkən, Aİ-yə üzv 27 ölkənin liderləri Avropa Parlamentinə seçkilərdən sonra, mayın 28-də

Brüsseldə növbədənəkar sammitdə görüşə bilirlər.

Sammitdə ittifaqa üzv ölkələrin dövlət başçıları Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin xələfinin namizədliyini müzakirə edəcəklər.

Avropa Parlamentinə seçkilər 2019-cu il mayın 23-26-da keçiriləcək. Parlament iyulun 2-də toplaşaraq Avropa Komissiyasının rəhbəri postuna namizədini irəli sürəcək.

Sonda bildirək ki, Avropa İttifaqı Şurasının sədri Donald Tuskun sammit barədə mayın 9-da Rumıniyaya səfəri zamanı məlumat verəcəyi gözlənilir.

M.HACIXANLI, "Xalq qəzeti"



Cənubi Koreya rəsmiləri TƏCİLİ İCLAS KEÇİRİBLƏR

Cənubi Koreya rəsmiləri Şimali Koreya Xalq Demokratik Respublikasında (KXDR) keçirilən yeni raket sınaqları ilə bağlı təcili iclas keçirib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mənə yazır ki, Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik İdarəsinin rəisi Çon Yunun rəhbərliyi ilə təşkil edilən iclasda milli müdafiə naziri Çon Gön Du və Milli Kəşfiyyat Xidmətinin direktoru Son Hun iştirak ediblər. Cənubi Koreya Prezidentinin mətbuat katibinin sözlərinə görə, iclas iştirakçıları "vəziyyəti diqqətlə izləyir, bu barədə ABŞ ilə məlumat və fikir mübadiləsi aparırlar".

Qeyd edək ki, Cənubi Koreya tərəfi Pxenyani yarımadasında hərbi gərginliyi artıran fəaliyyətlərdən imtina etməyə çağıraraq açıqlama verib: "Biz KXDR-in nüvəsizləşdirmə məsələsi ilə bağlı danışıqların tez bir zamanda bərpa olunması cəhdlərinə qoşulacağını gözləyirik".

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

Həftəsonu neftin qiyməti



Həftəsonu dünya bazarında "qara qızıl"ın qiyməti belə oldu: Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 1,4 faiz artaraq bir bareli 71,29, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftin qiyməti 1,2 faiz artaraq 62,10, Azərbaycanın "AzeriLight"

markalı neftinin qiyməti 1,5 faiz artaraq bir bareli 72,81 dollar olub. Ekspertlər bildiriblər ki, ABŞ-ın OPEC-ə təzyiqi dünya bazarında "qara qızıl"ın qiymətinə mənfi təsir edir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Hacıqabuldan Əhməd Muxtarov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyevə anası

ŞÖVKƏT XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7919

SİFARİŞ 1456

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00